



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
ELMİN İNKİŞAFI FONDU

“MOBİLLİK QRANTI” LAYİHƏSİNİN HESABATI

Qısamüddətli elmi
təcrübəkeçmə müsabiqəsi
EIF-Mob-2-2013-4(10) - QMTK

HƏSƏNOVA GÜLNARƏ MÜRSƏL
QIZI

Türkiy Respublikası Kars Şəhəri Kafkaz Üniversiteti Veteriner Fakültəsində 23 oktyabr-21 noyabr 2013-cü il tarixində Qısamüddətli elmi təcrübəkeçmənin

HESABATI

LAYİHƏNİN ADI: Patogen mikroorqanizmlerin suda və qida mühitində mikrobioloji metodla öyrənilməsi

23 oktyabırda plana uyğun olarak Bakı-Naxcivan marşrutu ilə Naxçıvana oradan isə Karsa yola duşdüm. Təcrübəkeçmənin ilk günü, yəni 24 oktyabır 2013-cü ildə Prof.Dr.Salih Otlu məni Kafkaz Üniversiteti Veteriner Fakültəsinin Mikrobiologiya və Virusologiya bölmələrinin professor və müəllim heyəti ilə tanış etdi və gəlişimin məqsədini onlara açıqladı. Daha sonra Azərbaycan ilə bağlı apardığım slayidi izlədilər. Sonra onlara Qarabağın işğalı ilə bağlı məlumat verdim, bəziləri bu problemi bildiklərini və bu prosesleri yaxından izlədiklərini bəziləri isə Qarabağ problemi ilə bağlı çox az məlumatları olduğunu və faktlara əsaslanaraq verdiyim məlumatların onlar üçün önəmli olduğunu söylədilər. Prof.Dr.Salih Otlu professor və müəllim heyəti ilə tanış olduqdan sonra məni müasir tələblərə cavab verən laboratoriyalarda tanış etdi və müasir cihazlar ilə apardıqları elmi işlər və yeniliklər barəsində məlumat verdi. Qeyd etdi ki, 5 noyabırda Böyük Britaniyanın Cardiff Universitetindən bir grup gənc mütəxəsislər hər iki universitetin birgə həyata keçirdikləri böyük





AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
ELMİN İNKİŞAFI FONDU

"MOBİLLİK QRANTI" LAYİHƏSİNİN HESABATI

layihəyə uyğun olaraq Kafkaz Universitetində molekulyar səviyyədə tədqiqat işləri aparacaqlar. Həmin tədqiqat işlərində mənim də iştirak edəcəyimi və toplayacağım təcrübələrin elmi işimdə faydalı olacağını söylədi. Daha sonra Prof.Dr.Salih Otlu ilə laboratoriyada görəcəyim işlərin planını hazırladıq. Bu plana əsasən gündəlik program tərtib etdik. Lakin görəcəyim tədqiqat işləri üçün 20 gün yetərsiz olduğu üçün 9 gün də əlavə etdik.

Təcrübəkeçmənin sonrakı günlərini tutduğum programma əsasən apardım. Təcrübəkeçmənin məzmununa uyğun olaraq məqsədim su mühitində yayılan patogen mikroorganizmlərin müasir mikrobioloji metodlarla öyrənilməsi olduğu üçün görəcəyim işlər ilk növbədə götürülmüş su nümunələinin laboratoriya şəraitində əsasən müasir avadanlıq və yeni üsullarla işlənilməsi, elektiv mühitlərin seçilməsi, təmiz kulturaların ayrılması, ayrılmış kulturaların müasir üsullarla identifikasiyası və ən əsası isə Azərbaycanda su mikrobiologiyası üçün yeni olan su mikroorganizmlərinin DNT və RNT səviyyəsində PCR üsulu ilə müəyyən edilməsi oldu. Çünkü PCR üsulu ilə su mikroorganizmlərin müəyyən edilməsində bu günə kimi Azərbaycanda tətbiq edilməmiş bir sahə olaraq qalır.

İlk növbədə nümunələri əkmək üçün elektiv mühitləri seçdik. Seçilmiş mühitləri hazırlayıb avtoklavda steril etdik. Sonra isə götürülmüş nümunələri ümumi qəbul edilmiş mikrobioloji üsul ilə əkib 28°C -də inkubasya etdik. Mikroorganizmlərin inkişaf etmə müddətini gözlədik sonra isə təmiz kulturaya çıxarmaq üçün təmiz mühitə keçirdik. Mikroorganizmlərin populasiyasının böyümə əyrisinini müəyyən etdik. Böyümə əyrisinin əmələ gəlməsi 4 fazadan ibarətdir. Laq faza, laqaritmik faza, durğunluq fazası və ölüm fazası. Eldə etdiyimiz örnəkləri hər 30 dəqiqədn bir spektrofotometrdə hüceyrələrin yoğunluğunun ölçüdük alınan nəticələri qrafik üzərində qeyd etdik. Sonra isə kültürləri seyrəltidik 10^4 , 10^6 və 10^8 seyrəltməni 0,1 ml yayma əkim etdik. İnkubasyondan sonra hər petri qabındaki kaloniyaları sayaraq müvafiq düstura uyğun olaraq canlı





AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
ELMİN İNKİŞAFI FONDU

“MOBİLLİK QRANTI” LAYİHƏSİNİN HESABATI

bakteriyaların sayını hesabladiq. Mikroorganizmaları identifikasiya etmək üçün boyama üsullarından istifadə etdik. Əsasən qram müsbət, qram mənfi, spor boyama, kapsul boyama, flagella boyama, hüceyrə divarının boyanması. Müxtəlif üsullarla bu boyamaları yerinə yetirdik. Hazırladığımız preparatları müasir standartlara cavab verən mikroskopik görüntülərini izlədik. Əldə etdiyimiz görüntülərə əsasən mikroorganizmlərin hansı növə və cinsə aid olduğunu müəyyən etdik.

Cardiff Universitetindən gəlmış mütəxəsislərlə birgə PCR və ELISA üsulu ilə aparılan təcrübələrdə iştirak etdim. Bu təcrübə mənim üçün daha avantajlı oldu. Çünkü həm Türk mütəxəsisləri ilə həmdə ki, biologiya üzrə özəliklə də molekulyar biologiya sahəsində daha da inkişaf etmiş İngiltərə mütəxəsisləri ilə birgə işlədim. Onlardan müasir və yeni üsullarla təcrübələrin aparılmasını, müasir cihazlarla işləmə qaydalarını, Azərbaycanda su mikrobiologiyası üçün yeni olan DNT və RNT səviyyəsində mikroorganizmlərin müəyyən edilməsini öyrəndim.

Maye mühitində 16 saat saxlanılan bakteriyalardan xüsusi üsul və qaydalara uyğun olaraq DNT izolə etdik. Izolə edilmiş DNT-lərin varlığını müəyyən etmək üçün aqaroz jel hazırladıq. Hazırladığımız jeli xüsusi kastə töküb müəyyən edəcəyimiz nümunələrin sayına uyğun olaraq daraqlar yerləşdirib donmasını gözlədik. Jel donduqdan sonra daraqları çıxarıb elektroforez tankına yerləşdirdik. Parafilm üzərində plazmit DNT, dH₂O və örnek boyası əlavə edib qarışdırıldıq və mikropipet ilə jelə olan quyucuqlara yerləşdirdik. Elektroforezi müəyyən olmuş volt və dəqiqliyə ayarlayıb çalışdırıldıq. Alınmış nəticəni UV transilluminatörde oxuduq. Eyni zamanda PCR-ri həm klassik həmdə ki, ticari məqsədli hazır kitlərlə həyata kecirilməsini öyrəndim.

Həmçinin Gen mühəndisliyi bölməsinə gedib onların gördükleri işləri izlədim.

Təcrübəkeçmə qısamüddətli xarakter daşısada orda gördüğüm və əldə etdiyim təcrübələrin elmi işimdə və eyni zamanda Azərbaycan da su mikrobiologiyası elimində bir yenilik kimi tətbiq etməkdə və Azərbaycan






AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
ELMİN İNKİŞAFI FONDU

"MOBİLLİK QRANTI" LAYİHƏSİNİN HESABATI

elmini öz sahəm üzrə gələcəkdə beynəlxalq arenaya çıxara bilmək planlarında mənə fundamental köməkliyi olacağınə əminəm.

Layihə rəhbəri	(soyadı, adı, atasının adı) Həsənova Gülnarə Mürsəl qızı	İmza, tarix 03.12.2013 
----------------	---	--

